

“AZƏRBAYCAN XƏZƏR DƏNİZ GƏMİÇİLİYİ” QSC

31 dekabr 2025-ci il tarixində bitən il üzrə
Konsolidə edilmiş Maliyyə Hesabatları və
Müstəqil Auditor hesabatı

“AZƏRBAYCAN XƏZƏR DƏNİZ GƏMİÇİLİYİ” QSC

31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BİTƏN İL ÜZRƏ KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARININ HAZIRLANMASI VƏ TƏSDİQLƏNMƏSİ İLƏ BAĞLI RƏHBƏRLİYİN MƏSULİYYƏTİNƏ DAİR HESABAT

Rəhbərlik “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin, onun törəmə müəssisələrinin (“Qrup”) 31 dekabr 2025-ci il tarixinə konsolidə edilmiş maliyyə vəziyyətini, eləcə də həmin tarixə bitən il üzrə konsolidə edilmiş mənfəət və ya zərər və digər məcmu gəlirləri, konsolidə edilmiş kapitalda dəyişiklikləri və konsolidə edilmiş pul vəsaitlərinin hərəkətini, əhəmiyyətli uçot siyasəti məlumatlarını və konsolidə edilmiş maliyyə hesabatlarına qeydləri özündə birləşdirən konsolidə edilmiş maliyyə hesabatlarının MHBS Uçot Standartlarına uyğun olaraq düzgün hazırlanmasına görə məsuliyyət daşıyır.

Konsolidə edilmiş maliyyə hesabatlarının hazırlanmasında rəhbərlik aşağıdakılara cavabdehdir:

- Əhəmiyyətli mühasibat uçotu siyasəti məlumatlarının düzgün şəkildə seçilməsinə və tətbiqinə;
- Məlumatların, o cümlədən mühasibat uçotu siyasətlərinin müvafiq, etibarlı, müqayisəli və anlaşıla bilən tərzdə təqdimatına;
- MHBS Uçot Standartlarının xüsusi tələblərinin yerinə yetirilməsi istifadəçilərə xüsusi əməliyyatların və digər hadisələrin Qrupun konsolidə edilmiş maliyyə vəziyyətinə və konsolidə edilmiş maliyyə nəticələrinə təsirini anlamaq üçün kifayət etmədikdə əlavə açıqlamalar verilməsinə; və
- Qrupun fasiləsizlik prinsipinə əsasən fəaliyyətini davam etdirə bilməsi imkanlarının qiymətləndirilməsinə.

Həmçinin rəhbərlik aşağıdakılara görə məsuldur:

- Qrupda sağlam və effektiv daxili nəzarət sisteminin planlaşdırılması, tətbiqi və saxlanılmasına;
- Qrupun əməliyyatlarının açıqlanması və izah edilməsi, habelə konsolidə edilmiş maliyyə vəziyyətinin istənilən vaxt kifayət qədər dəqiqliklə açıqlanması üçün yetərli olan və Qrupun konsolidə edilmiş maliyyə hesabatlarının MHBS Uçot Standartlarına uyğunluğunu təmin edə biləcəyinə əminlik verən münasib mühasibat uçotu qeydlərinin aparılmasına;
- Yerli qanunvericilik və mühasibat uçotu standartlarına müvafiq olaraq qanunla müəyyən edilmiş mühasibat uçotu qeydlərinin aparılmasına;
- Qrupun aktivlərinin qorunması üçün mümkün tədbirlərin görülməsinə; və
- Fırıldaqqılıq və digər pozuntuların müəyyən edilməsi və qarşısının alınmasına.

Qrupun 31 dekabr 2025-ci il tarixində bitən il üzrə konsolidə edilmiş maliyyə hesabatlarının buraxılması rəhbərlik tərəfindən 30 iyun 2026-cı il tarixində təsdiqlənmişdir.

Rəhbərlik tərəfindən:

Cənab Əfqan Cəlilov
Sədr

Bakı, Azərbaycan Respublikası
30 iyun 2026-cı il



Cənab Cəlal Fərəcli
İqtisadi məsələlər üzrə sədr müavini

Bakı, Azərbaycan Respublikası
30 iyun 2026-cı il

MÜSTƏQİL AUDİTORUN HESABATI

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasına

Rəy

Biz “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin və onun törəmə müəssisələrinin (“Qrup”) 31 dekabr 2025-ci il tarixinə konsolidə edilmiş maliyyə vəziyyəti haqqında hesabatdan və həmin tarixə bitən il üzrə Qrupun konsolidə edilmiş mənfəət və ya zərər və digər məcmu gəlir, konsolidə edilmiş kapitalda dəyişikliklər və konsolidə edilmiş pul vəsaitlərinin hərəkəti haqqında hesablardan, habelə əhəmiyyətli mühasibat uçotu siyasəti məlumatları daxil olmaqla qeydlərdən ibarət olan konsolidə edilmiş maliyyə hesabatlarının auditini apardıq.

Bizim fikrimizcə, əlavə edilən konsolidə edilmiş maliyyə hesabatları Qrupun 31 dekabr 2025-ci il tarixinə konsolidə edilmiş maliyyə vəziyyətini və həmin tarixdə bitən il üzrə konsolidə edilmiş maliyyə nəticələri və konsolidə edilmiş pul vəsaitlərinin hərəkətini Beynəlxalq Mühasibat Uçotu Standartları Şurası (“BMUSŞ”) tərəfindən buraxılmış MHBS Uçot Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlər üzrə düzgün əks etdirir.

Rəyin əsasları

Biz auditini Beynəlxalq Audit Standartlarına (“BAS”lar) uyğun olaraq həyata keçirdik. Həmin standartlar üzrə bizim məsuliyyətimiz irəlidə hesabatın *Konsolidə edilmiş Maliyyə Hesabatlarının Auditini* üzrə *Auditorun Məsuliyyəti* bölməsində təsvir olunur. Biz, ictimai əhəmiyyətli qurumların konsolidasiya edilmiş maliyyə hesabatlarının auditinə tətbiq edilən Mühasiblər üçün Beynəlxalq Etika Standartları Şurasının *Peşəkar Mühasiblər üçün Beynəlxalq Etika Məcəlləsinə (Beynəlxalq Müstəqillik Standartları daxil olmaqla)* (“MBESŞ Məcəlləsi”) uyğun olaraq Qrupdan asılı olmadan müstəqil şəkildə fəaliyyət göstəririk. Biz, etika ilə bağlı digər öhdəliklərimizi də bu tələblərə və MBESŞ Məcəlləsinə uyğun olaraq yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutu rəyimizin bildirilməsi üçün yetərli və uyğun əsası təmin edir.

Əsas audit məsələləri

Əsas audit məsələləri peşəkar mühakiməmizə görə cari dövrün konsolidə edilmiş maliyyə hesabatlarında apardığımız audit zamanı ən mühüm əhəmiyyət kəsb edən məsələlərdir. Bu məsələlər ümumilikdə konsolidə edilmiş maliyyə hesabatlarının tərəfimizdən aparılan audit kontekstində və həmin hesabatlar üzrə rəyimiz formalaşdığı zaman nəzərdən keçirilmişdir və biz bu məsələlərə dair ayrıca rəy bildirmirik.

Gəlirin tanınması

31 dekabr 2025-ci il tarixinə bitən il üzrə Qrup bir sıra xidmətlər və müxtəlif gəlir mənbələri (Qeyd 18) üzrə müqavilələrdən yaranmış ümumilikdə 476,025 AZN (2024: 445,403 AZN) məbləğində gəlir bəyan etmişdir. Gəlirin tanınması, əməliyyatların həcmi və müxtəlifliyi, həmçinin hər bir gəlir axını üzrə fərqli proseslərin mövcudluğu səbəbindən mürəkkəbdir.

Bu sahəyə diqqət verməyimizin başlıca səbəbi nəzərdən keçirilən məbləğlərin əhəmiyyətli olmasından, habelə müştəri davranışları, dəyişən bazar şəraiti, fərqli müqavilə şərtləri və xidmətlərin xüsusiyyətləri nəzərə alınmaqla uçot siyasətlərinin tətbiqində mühakimələrin tələb olunmasından irəli gəlir. Bundan əlavə, əməliyyatların miqyası və gəlir mənbələrinin müxtəlifliyi gəlirlərin düzgün tanınmasını təmin etmək üçün güclü daxili nəzarətin, müxtəlif IT sistemlərinin və fəal idarəetmə nəzarətinin olması zərurətini yaradır. Bu amillər gəlirin tanınması prosesində özünəməxsus mürəkkəblik və risklər yaradır.

Gəlirin tanınması ilə bağlı audit prosedurlarımıza aşağıdakılar daxildir:

- gəlirin tanınması prosesində IT sistemlərini və tətbiqlərini, əməliyyatların təsdiqlənməsini və onların emalını anlamaq məqsədilə biznes prosesləri mərhələli şəkildə izləmək və bu proseslər üzrə risklərin müəyyənləşdirilməsini həyata keçirmək;
- gəlirin tanınması üzrə rəhbərliyin əsas nəzarət vasitələrinin dizaynı, tətbiqi və əməliyyat effektivliyinin qiymətləndirilməsi;
- yük qaimələri və daşımalar üzrə gəlir əməliyyatları üçün digər təsdiqləyici sənədlərin seçmə üsulu ilə yoxlanılması;
- əməliyyat məlumatlarından istifadə etməklə (daşınan yüklərin həcm və ölçüsü) gözləntiləri formalaşdıraraq və belə gözləntiləri tanınmış gəlirlə müqayisə edərək daşımalarla bağlı gəlirlər üzrə analitik prosedurların yerinə yetirilməsi;
- daşıma gəlirlərinin qeyri-maliyyə göstəriciləri ilə tendensiyası və korrelyasiyası üzrə analitik prosedurların yerinə yetirilməsi;
- tariflərin müvafiq qaydada təsdiqlənməsini yoxlamaq və onları müvafiq regionlar üzrə orta bazar qiymətləri ilə müqayisə etmək;
- səfərlərin sayının müvafiq qaydada təsdiqlənmiş gəmi jurnalları ilə tutuşdurulması; və
- konsolidə edilmiş maliyyə hesabatlarında rəhbərlik tərəfindən təqdim edilən açıqlamaların adekvatlığının qiymətləndirilməsi.

Gəmilər, əmlak, tikili və avadanlığın dəyərsizləşməsi

Qrup, dəyərsizləşmə göstəriciləri aşkar olunduqda, özünün pul vəsaitləri yaradan vahidləri ("PVYV"-lar) üçün dəyərsizləşmə testini həyata keçirir. 31 dekabr 2025-ci il tarixinə rəhbərlik büdcə ilə müqayisədə gəmilərin fəaliyyət göstəricilərinin zəif olmasını dəyərsizləşmə göstəricisi kimi müəyyən etmiş və müvafiq PVYV-lar üzrə dəyərsizləşmə testləri həyata keçirmişdir. Gəmilər, əmlak, tikili və avadanlığın balans dəyərinin bərpa oluna bilməsini qiymətləndirərkən rəhbərlik PVYV-ların təyin edilməsi, dəyərsizləşmə göstəriciləri olan PVYV-ların aşkar edilməsi, uyğun olduqda satış xərcləri çıxılmaqla ədalətli dəyər və istifadə dəyərlərinin müəyyən edilməsi kimi mühüm mühakimələr irəli sürür və təxminlər edir.

Qrup, gəlinin yaradılmasında istifadə növündən asılı olaraq öz donanması üçün dörd müvafiq PVYV-ları müəyyən etmişdir. Bərpa olunan dəyər Maye Yük, Quru Yük və Bərələr üçün satış dəyəri çıxılmaqla ədalətli dəyər, Texnoloji Donanma üçün isə istifadə dəyəri kimi müəyyən edilmişdir. Aktivlərin uzunömürlü olduğunu nəzərə alaraq, istifadə dəyəri üçün gələcək pul axınlarının qiymətləndirilməsində istifadə olunan fərziyyələrə rəhbərliyin daşıma tarifləri, həcmələri, terminal dəyərin hesablanması üçün istifadə olunan terminal dərəcəsi, kapital və əməliyyat xərcləri üzrə uzunmüddətli proqnozları və diskont dərəcələrinin müəyyən edilməsi daxildir.

31 dekabr 2024-cü il tarixinə gəmilərin ədalətli dəyərini müəyyən etmək üçün rəhbərlik tərəfindən müstəqil qiymətləndirici cəlb edilmişdir. Ədalətli dəyər - oxşar aktivlər üçün son əməliyyat qiymətlərini əks etdirən müqayisəli bazar yanaşması əsasında sövdələşmə güzəşti, satış xərcləri, eləcə də gözlənilən əsaslı təmir xərcləri nəzərə alınmaqla müəyyən edilmişdir. Gəmilərin büdcə ilə müqayisədə gözləniləndən aşağı nəticə göstərməsini nəzərə alaraq, rəhbərliyin daxili mütəxəssisləri 31 dekabr 2025-ci il tarixinə eyni metodologiya və əsas fərziyyələrdən istifadə etməklə, cari bazar şərtlərini və gəmiyə xas xüsusiyyətləri əks etdirmək məqsədilə yenilənmiş parametr və təxminlər əsasında gəmilərin qiymətləndirilməsini həyata keçirmişlər.

Bizim audit prosedurlarımıza aşağıdakılar daxildir:

- müvafiq nəzarətlərin yoxlanılması daxil olmaqla, biznes prosesləri barədə anlayışın əldə edilməsi;
- müəssisələr daxilində müəyyən edilmiş PVYV-ların məqsəduyğunluğunun qiymətləndirilməsi və korporativ aktivlərin PVYV-lar üzrə bölüşdürülməsi zamanı rəhbərliyin istifadə etdiyi metodologiyanın dəyərləndirilməsi;
- bərpa oluna bilən məbləğlərin müəyyən edilməsində rəhbərlik tərəfindən istifadə olunan metodologiyanın məqsəduyğunluğunun qiymətləndirilməsi;
- istifadə dəyəri modelindəki əsas fərziyyələr üzrə həssaslıq təhlilinin aparılması və rəhbərlikdə qərəzlilik göstəricilərinin olub-olmadığının nəzərdən keçirilməsi;
- istifadə dəyəri modelində əsas fərziyyələrin, məsələn, daşıma tarifləri, həcmələri və artım dərəcələrinin tarixi göstəricilər və kənar bazar məlumatları ilə müqayisə edilməsi;
- istifadə dəyəri modelindəki mədaxil və məxaric elementləri üçün müstəqil gözləntilərin hazırlanması və onların rəhbərlik tərəfindən tətbiq edilən elementlərlə müqayisəsi;
- rəhbərlik tərəfindən hazırlanmış dəyərsizləşmə modelinin riyazi dəqiqliyinin yoxlanması;
- diskont dərəcələrini müəyyən edilməsində istifadə olunan əsas parametrlərin müstəqil mənbələrdəki bazar məlumatı ilə müqayisə etmək və tətbiq edilən metodologiyaları kritik şəkildə qiymətləndirmək məqsədilə daxili qiymətləndirmə mütəxəssislərinin cəlb edilməsi;
- gəmilərin qiymətləndirilməsi üçün Qrup tərəfindən cəlb edilən müstəqil qiymətləndiricinin müstəqilliyi, bacarığı və obyektivliyinin qiymətləndirilməsi;
- seçmə əsasında, qiymətləndiricilər tərəfindən qiymətləndirmə zamanı istifadə olunan gəmilərin daşıma qabiliyyəti, təmir planı, yaşı və növü kimi texniki məlumatların yoxlanılması; və
- konsolidə edilmiş maliyyə hesabatlarında gəmilər, əmlak, tikili və avadanlığın dəyərsizləşməsi ilə bağlı açıqlamaların məqsəduyğunluğunun qiymətləndirilməsi.

Gəmilər, əmlak, tikili və avadanlığın dəyərsizləşməsi (davamı)

Aktivlərin balans dəyərinin əhəmiyyətli olması və PVYV-ların müəyyən edilməsi, korporativ aktivlərin PVYV-lara bölüşdürülməsi, eləcə də satış xərcləri çıxılmaqla ədalətli dəyər və istifadə dəyərinin qiymətləndirilməsi prosesində özünəməxsus mürəkkəblik səbəbindən rəhbərliyin mühüm mühakimələr tətbiq etməsi tələb olunduğundan, biz bu sahəyə xüsusi diqqət yetirdik.

Qrupun 2025-ci il üzrə illik Hesabatı daxil edilən digər məlumatlar

Rəhbərlik digər məlumatlara görə məsuliyyət daşıyır. Digər məlumatlar konsolidə edilmiş maliyyə hesabatları və onlar üzrə auditor hesabatı istisna olmaqla, Qrupun 2025-ci il üzrə illik Hesabatına daxil edilmiş məlumatlardan ibarətdir. Qrupun 2025-ci il üzrə illik Hesabatının bizə hazırkı auditor hesabatı tarixindən sonra təqdim ediləcəyi gözlənilir.

Konsolidə edilmiş maliyyə hesabatlarına dair rəyimiz digər məlumatları əhatə etmir və biz onlarla bağlı hər hansı formada əminlik rəyi ifadə etməyəcəyik.

Konsolidə edilmiş maliyyə hesabatlarının tərəfimizdən aparılan auditə ilə əlaqədar bizim məsuliyyətimiz, əldə edildiyi zaman yuxarıda müəyyən edilən digər məlumatlarla tanış olmaq və bunu edərkən, digər məlumatlarla konsolidə edilmiş maliyyə hesabatları və ya audit zamanı əldə etdiyimiz məlumatlar arasında əhəmiyyətli uyğunsuzluğun olub-olmadığını və ya digər məlumatların əhəmiyyətli şəkildə səhv ifadə olunmuş kimi görünməməsini yoxlamaqdır. Əgər gördüyümüz işə əsasən hazırkı digər məlumatlarda əhəmiyyətli təhriflərin olduğu qənaətinə gəlsək, bu faktı hesabatımızda qeyd etməliyik.

Konsolidə edilmiş maliyyə hesabatları üzrə rəhbərliyin və idarəetmə Səlahiyyətləri olan Şəxslərin məsuliyyəti

Rəhbərlik konsolidə edilmiş maliyyə hesabatlarının BMUSŞ tərəfindən buraxılmış MHBS Uçot Standartlarına uyğun olaraq hazırlanması və düzgün təqdim edilməsi, həmçinin fərqləndiricilik və ya səhv nəticəsində yaranmasından asılı olmayaraq əhəmiyyətli təhriflərin olmadığı konsolidə edilmiş maliyyə hesabatlarının hazırlanması üçün rəhbərliyin zəruri saydığı daxili nəzarət üçün məsuliyyət daşıyır.

Konsolidə edilmiş maliyyə hesabatlarını hazırlayarkən rəhbərliyin Qrupu ləğv etmək və ya əməliyyatlarını dayandırmaq niyyətində olduğu və ya bunu etməkdən başqa heç bir real alternativ olmadığı hallar istisna olmaqla, rəhbərlik Qrupun fəaliyyətini fasiləsizlik prinsipi ilə davam etdirməsi qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsizliklə bağlı məsələlərin açıqlanmasına və mühasibat uçotunun fasiləsizlik prinsipindən istifadə edilməsinə görə məsuliyyət daşıyır.

İdarəetmə səlahiyyəti olan şəxslər Qrupun konsolidə edilmiş maliyyə hesabatlarının hazırlanması prosesinə nəzarət üçün məsuliyyət daşıyırlar.

Konsolidə edilmiş maliyyə hesabatlarının auditə üzrə auditorun məsuliyyəti

Bizim məqsədimiz ümumilikdə konsolidə edilmiş maliyyə hesabatlarında fərqləndiricilik və ya səhv nəticəsində yaranan biləcək əhəmiyyətli təhriflərin olmaması barədə kifayət qədər əminlik əldə etmək və rəyimizi özündə əks etdirən auditor hesabatını təqdim etməkdir. Kifayət qədər əminlik yüksək səviyyəli əminliyi əks etdirir, lakin bu, BAS-lara uyğun olaraq aparılan audit nəticəsində hər zaman mövcud olan bütün əhəmiyyətli təhriflərin aşkar ediləcəyinə zəmanət vermir. Təhriflər fərqləndiricilik və ya səhv nəticəsində yaranan bilər və fərdi və ya məcmu halda götürməklə, istifadəçilərin hazırkı konsolidə edilmiş maliyyə hesabatları əsasında qəbul edəcəyi iqtisadi qərarlara təsir göstərmələrini ehtimal etməyə əsas olacağı hallarda əhəmiyyətli hesab edilir.

BAS-lara uyğun olaraq aparılmış auditin bir hissəsi kimi, biz audit zamanı peşəkar mühakimələr irəli sürür və peşəkar skeptisizmi qoruyub saxlayırıq. Biz həmçinin:

- Konsolidə edilmiş maliyyə hesabatlarının fərqləndiricilik və ya səhv nəticəsində əhəmiyyətli şəkildə təhrif olunması risklərini müəyyən edir və qiymətləndirir, həmin risklərə cavab olaraq audit prosedurlarını tərtib edir və həyata keçirir, həmçinin rəyimiz üçün əsas verəcək yetərli və uyğun audit sübutu əldə edirik. Fərqləndiricilik nəticəsində yaranmış əhəmiyyətli təhriflərin aşkar olunmaması riski səhv nəticəsində yaranmış əhəmiyyətli təhriflərin aşkar olunmaması riskindən yüksəkdir, belə ki, fərqləndiriciliyə gizli sövdələşmə, saxtakarlıq, qəsdən səhv buraxma, yanlış təqdimat və ya daxili nəzarət qaydalarına əməl olunmaması daxil ola bilər.
- Müəyyən şəraitlərdə münasib olan audit prosedurlarının tərtib edilməsi məqsədilə auditə aid olan daxili nəzarət elementləri haqqında anlayış əldə edir, lakin bu zaman Qrupun daxili nəzarət mexanizminin səmərəliliyi barədə rəy bildirmək məqsədi güdmürük.
- Rəhbərlik tərəfindən istifadə edilmiş mühasibat uçotu prinsiplərinin münasibliyini, edilmiş uçot təxminlərinin və aidiyyəti açıqlamaların əsaslılığını qiymətləndiririk.
- Rəhbərlik tərəfindən mühasibat uçotunun fasiləsizlik prinsipindən istifadənin müvafiqliyi və əldə olunmuş audit sübutuna əsaslanaraq Qrupun öz fəaliyyətini fasiləsizlik prinsipi ilə davam etdirməsinə mühüm şübhə doğura biləcək hadisə və ya şəraitlərlə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmaması barədə nəticə çıxardırıq. Əhəmiyyətli qeyri-müəyyənliyin olması qənaətinə gəldiyimiz halda, biz auditor hesabatımızda diqqəti konsolidə edilmiş maliyyə hesabatlarının müvafiq açıqlamalarına yönəltməli və ya belə açıqlamalar qeyri-kafi olduqda rəyimizə düzəliş etməliyik. Bizim nəticələr auditor hesabatımızın tarixinədək əldə olunan audit sübutuna əsaslanır. Bununla belə, gələcək hadisə və şəraitlər Qrupun öz fəaliyyətini fasiləsizlik prinsipi ilə davam etdirməsinə səbəb ola bilər.
- Açıqlamalar daxil olmaqla konsolidə edilmiş maliyyə hesabatlarının ümumi təqdimatı, struktur və məzmunu və konsolidə edilmiş maliyyə hesabatlarının təməl əməliyyat və hadisələri düzgün əks etdirib-etdirməməsinə qiymətləndiririk.
- Konsolidə edilmiş maliyyə hesabatları üzrə rəy bildirmək üçün qrup daxilindəki müəssisələrin və ya biznes fəaliyyətlərinin maliyyə məlumatları ilə bağlı kifayət qədər uyğun audit sübutları əldə edirik. Biz qrup auditinin istiqamətləndirilməsi, nəzarəti və həyata keçirilməsinə görə məsuliyyət daşıyıq. Audit rəyimizə görə yalnız biz məsuliyyət daşıyıq.

Biz idarəetmə səlahiyyətləri olan şəxslərə digər məsələlərlə yanaşı, auditin planlaşdırılmış əhatə dairəsi və vaxtı və audit zamanı daxili nəzarətdə aşkar etdiyimiz hər hansı mühüm çatışmazlıqlar daxil olmaqla mühüm audit tapıntıları barədə məlumat veririk.

Biz həmçinin idarəetmə səlahiyyətləri olan şəxslərə müstəqilliklə bağlı müvafiq etik tələblərə əməl etdiyimiz barədə bəyanat təqdim edir və onları müstəqilliyimizə təsir göstərə bilməsi əsaslı olaraq düşünülə bilən bütün münasibətlər və digər məsələlər, habelə müvafiq hallarda, təhlükələrin aradan qaldırılması üçün görülən tədbirlər və ya tətbiq olunan qorunma mexanizmləri barədə məlumat veririk.

İdarəetmə səlahiyyətləri olan şəxslərə bildirilən məsələlər arasında biz cari dövrün konsolidə edilmiş maliyyə hesabatlarının audit zamanı ən çox əhəmiyyət kəsb edən və bu səbəbdən əsas audit məsələləri hesab edilən məsələləri müəyyən edirik. Biz, bu məsələləri auditor hesabatımızda açıqlayırıq lakin, bu məsələnin ictimai şəkildə açıqlanması qanun və ya qaydalarla qadağan edildikdə, yaxud çox nadir hallarda, məsələnin hesabatda bildirilməsindən yaranan mənfi nəticələrin belə məlumatların açıqlanmasından əldə olunan ictimai faydanı əsaslı şəkildə aşması gözləntisi olduqda məsələnin hesabatda açıqlanmamalı olduğunu müəyyən edirik.

Hazırkı müstəqil auditor hesabatının hazırlanması ilə nəticələnən audit üzrə Partnyor Camal Həsənovdur.

Deloitte + Touche LLC

Bakı, Azərbaycan
30 iyun 2026-cı il



“AZƏRBAYCAN XƏZƏR DƏNİZ GƏMİÇİLİYİ” QSC

31 DEKABR 2025-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ KONSOLIDƏ EDİLMİŞ MƏNFƏƏT VƏ YA ZƏRƏR VƏ DİGƏR MƏCMU GƏLİR HAQQINDA HESABAT (Min Azərbaycan Manatı ilə)

	Qeydlər	31 dekabr 2025-ci il tarixində bitən il	31 dekabr 2024-cü il tarixində bitən il
Gəlir	18	476,025	445,403
Satışın maya dəyəri	19	(355,498)	(363,632)
Ümumi mənfəət		120,527	81,771
Ümumi və inzibati xərclər	19	(55,517)	(56,818)
Sosial xərclər	19	(3,601)	(5,198)
Sair əməliyyat gəliri	24	32,162	36,757
Sair əməliyyat xərcləri	19	(87,618)	(80,320)
Gəmilərin, əmlak, tikili və avadanlığın satışı üzrə gəlir	14	-	13,711
Gözlənilən kredit zərəri (“GKZ”) ¹	6,19	(5,811)	(7,088)
Xarici valyuta mübadiləsindən zərər		(5,498)	(1,596)
Xarici valyuta mübadiləsindən gəlir		868	1,907
Gəmilərin, əmlak, tikili və avadanlıqların dəyərsizləşməsi ²	14	(14,701)	(1,552)
Əməliyyat zərəri		(19,189)	(18,426)
Maliyyə xərci	12	(26,067)	(17,626)
Maliyyə gəliri	23	8,014	33,198
Birgə müəssisələrin nəticələrində pay	25	22,562	18,208
Mənfəət vergisindən əvvəl (zərər)/mənfəət		(14,680)	15,354
Mənfəət vergisi xərci	22	(2,855)	(859)
İl üzrə xalis (zərər)/mənfəət		(17,535)	14,495
Cəmi il üzrə ümumi məcmu (zərər)/gəlir		(17,535)	14,495

¹ 2025-ci il üzrə GKZ-yə Azneft İB-nin kapital vasitəsilə tanınmış 68,092 AZN məbləğində GKZ ehtiyat daxil deyil. Əvvəlki dövrdə tanınmış 6,516 AZN məbləğində GKZ 2025-ci ildə ümitsiz borc kimi silinmişdir.

² Ötən ilin konsolidə edilmiş maliyyə hesabatlarında “Satışın maya dəyəri”nə daxil edilən 1,552 AZN məbləğində gəmilərin, əmlak, tikili və avadanlıqların dəyərsizləşməsi cari ilin təqdimatına uyğun olmaq üçün ayrıca təqdim edilmişdir.

Əlavə olunmuş qeydlər bu konsolidə edilmiş maliyyə hesabatlarının ayrılmaz tərkib hissəsidir.

“AZƏRBAYCAN XƏZƏR DƏNİZ GƏMİÇİLİYİ” QSC

31 DEKABR 2025-Cİ İL TARİXİNƏ KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT (Min Azərbaycan Manatı ilə)

	Qeydlər	31 dekabr 2025-ci il	31 dekabr 2024-cü il
AKTİVLƏR			
Uzunmüddətli aktivlər			
Gəmilər, əmlak, tikili və avadanlıq	14	1,282,274	1,230,206
Birgə müəssisələrə investisiyalar	25	230,825	208,263
İstiqrazlara investisiyalar	15	-	37,531
Ticarət və digər debitor borcların uzunmüddətli hissəsi	6	-	59,505
Qabaqcadan ödənişlər	8	20,659	52,690
Qeyri-maddi aktivlər		4,359	4,601
Cəmi uzunmüddətli akitvlər		1,538,117	1,592,796
Qısamüddətli aktivlər			
Pul vəsaitləri və onların ekvivalentləri	5	49,521	8,486
Məhdudiyyət qoyulmuş pul vəsaitləri	5	657	1,775
İstiqrazlara investisiyalar	15	-	9,168
Ticarət və digər debitor borcları	6	108,341	141,810
Vergilər üzrə debitor borcları	7	16,394	14,091
Korporativ gəlir vergisi üzrə debitor borcları		5,187	5,282
Qabaqcadan ödənişlər	8	13,054	9,441
Mal-material ehtiyatları	9	37,484	43,754
Cəmi qısamüddətli aktivlər		230,638	233,807
Cəmi aktivlər		1,768,755	1,826,603
KAPİTAL VƏ ÖHDƏLİKLƏR			
Kapital			
Səhmdar kapitalı	16	440,051	440,051
Əlavə ödənilmiş kapital	16	392,760	375,260
Bölüşdürülməmiş mənfəət	17	329,565	451,797
Cəmi kapital		1,162,376	1,267,108
Uzunmüddətli öhdəliklər			
Təxirə salınmış vergi öhdəlikləri	22	22,033	32,919
Kreditlər və borclar	12	396,507	404,815
Ehtiyatlar	11	5,670	5,414
Cəmi uzunmüddətli öhdəliklər		424,210	443,148
Qısamüddətli öhdəliklər			
Ticarət və digər kreditor borcları	10	53,057	36,857
Digər vergilər üzrə kreditor borcları	21	43,655	39,691
Kreditlər və borclar	12	52,756	12,456
Müqavilə öhdəlikləri	13	21,671	23,248
Ehtiyatlar	11	11,030	4,095
Cəmi qısamüddətli öhdəliklər		182,169	116,347
Cəmi öhdəliklər		606,379	559,495
Cəmi kapital və öhdəliklər		1,768,755	1,826,603

Əlavə olunmuş qeydlər bu konsolidə edilmiş maliyyə hesabatlarının ayrılmaz tərkib hissəsidir.

“AZƏRBAYCAN XƏZƏR DƏNİZ GƏMİÇİLİYİ” QSC

31 DEKABR 2025-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ KONSOLIDƏ EDİLMİŞ KAPİTALDA DƏYİŞİKLİKLƏR HAQQINDA HESABAT (Min Azərbaycan Manatı ilə)

	<u>Qeydlər</u>	<u>Səhmdar kapitalı</u>	<u>Əlavə ödənilmiş kapital</u>	<u>Bölüşdürülməmiş mənfəət</u>	<u>Cəmi kapital</u>
1 yanvar 2024-cü il tarixinə qalıq		440,051	361,100	630,411	1,431,562
İl üzrə mənfəət		-	-	14,495	14,495
İl üzrə ümumi məcmu gəlir		-	-	14,495	14,495
Əlavə ödənilmiş kapitalda artım	16	-	14,160	-	14,160
Ümumi nəzarətdə olan müəssisə üzrə ticarət debitor borclarında modifikasiyanın təsiri	6	-	-	97	97
Ümumi nəzarətdə olan müəssisəyə qabaqcadan ödəniş üzrə dəyərsizləşmə zərəri	17	-	-	(68,000)	(68,000)
Ümumi nəzarətdə olan müəssisənin istiqrazlarının ilkin tanınması üzrə ədalətli dəyər zərəri	3	-	-	(55,583)	(55,583)
Ümumi nəzarətdə olan müəssisənin istiqrazları üzrə GKZ	3	-	-	(69,623)	(69,623)
31 dekabr 2024-cü il tarixinə qalıq		440,051	375,260	451,797	1,267,108
İl üzrə zərər		-	-	(17,535)	(17,535)
İl üzrə ümumi məcmu zərər		-	-	(17,535)	(17,535)
Əlavə ödənilmiş kapitalda artım	16	-	17,500	-	17,500
Dividendlər		-	-	(1,680)	(1,680)
Ümumi nəzarətdə olan müəssisənin debitor borcları üzrə GKZ	6	-	-	(54,474)	(54,474)
Ümumi nəzarətdə olan müəssisənin istiqrazları üzrə GKZ	3	-	-	(48,543)	(48,543)
31 dekabr 2025-ci il tarixinə qalıq		440,051	392,760	329,565	1,162,376

Əlavə olunmuş qeydlər bu konsolidə edilmiş maliyyə hesabatlarının ayrılmaz tərkib hissəsidir.

“AZƏRBAYCAN XƏZƏR DƏNİZ GƏMİÇİLİYİ” QSC

31 DEKABR 2025-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ KONSOLIDƏ EDİLMİŞ PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT (Min Azərbaycan Manatı ilə)

	<u>Qeydlər</u>	<u>31 dekabr 2025-ci il</u>	<u>31 dekabr 2024-cü il</u>
ƏMƏLİYYAT FƏALİYYƏTLƏRİ:			
Mənfəət vergisindən əvvəl (zərər)/mənfəət		(14,680)	15,354
<i>Düzəlişlər:</i>			
Gəmilər, əmlak, tikili və avadanlığın dəyərsizləşməsi ¹	14	98,259	91,865
Qeyri-maddi aktivlərin amortizasiyası		1,184	1,070
Gəmi, əmlak, tikili və avadanlıqların dəyərsizləşməsi ²	14	14,701	1,552
GKZ ³	6	5,811	7,088
Mal-material ehtiyatları üçün ehtiyatın tanınması/(geri qaytarılması)	9	1,648	(189)
Xarici valyuta mübadiləsi üzrə fərqlər		4,630	(311)
Gəmilər, əmlak, tikili və avadanlığın satışı üzrə gəlir	14	-	(13,711)
Maliyyə xərci	12	26,067	17,626
Maliyyə gəliri	23	(8,014)	(33,198)
Birgə müəssisələrin nəticələrində pay	25	(22,562)	(18,208)
Dövriyyə kapitalında dəyişikliklərdən əvvəl əməliyyat fəaliyyətləri üzrə pul vəsaitlərinin hərəkəti		107,044	68,938
Ticarət və digər debitor borclarında dəyişiklik		24,981	5,501
Mal-material ehtiyatlarında dəyişiklik		4,622	(6,898)
Qabaqcadan ödənişlərdə dəyişiklik		(3,613)	(1,441)
Vergilər üzrə debitor borclarında dəyişiklik		(2,303)	(4,548)
Məhdudiyyət qoyulmuş pul vəsaitlərində dəyişiklik		1,118	(1,516)
Ticarət və digər kreditör borclarında dəyişiklik		(8,984)	7,748
Ehtiyatlarda dəyişiklik		6,559	3,038
Müqavilə öhdəliklərində dəyişiklik		(1,577)	5,632
Digər vergilər üzrə kreditör borclarında dəyişiklik		3,964	(1,465)
Əməliyyat fəaliyyətlərindən yaranan pul vəsaitləri		131,811	74,989
Ödənilmiş mənfəət vergisi		(28)	(3,990)
Ödənilmiş faiz		(25,287)	(14,759)
Əməliyyat fəaliyyətlərindən yaranan xalis pul vəsaitləri		106,496	56,240
İNVESTİSIYA FƏALİYYƏTLƏRİ:			
Gəmilər, əmlak, tikili və avadanlıq üzrə alışlar və avanslar		(107,461)	(369,056)
Qeyri-maddi aktivlərin alınması		(942)	(585)
Bank depozitlərindən əldə olunmuş faiz	24	121	3,291
Silinmədən əldə edilən gəlir ⁴		-	13,804
İstiqrazlara investisiyalar	3	-	(158,000)
İştirakçı paylarının alınması üçün ödənilmiş avans	17	-	(68,000)
Bank depozitinin yerləşdirilməsi		-	(39,950)
Bank depozitinin geri götürülməsi		-	39,950
İnvestisiya fəaliyyətlərində istifadə olunan xalis pul vəsaitləri		(108,282)	(578,546)
MALİYYƏLƏŞDİRMƏ FƏALİYYƏTLƏRİ:			
Kreditlər və borclar üzrə əsas məbləğ ödənişləri	27	(7,236)	(4,234)
Kreditlər və borclar üzrə daxilolmalar	27	35,000	244,085
Əlavə ödənilmiş kapitalda artım	16	17,500	14,160
Ödənilmiş dividendlər		(1,680)	-
Digər ödənişlər		-	(255)
Maliyyələşdirmə fəaliyyətlərindən yaranan xalis pul vəsaitləri		43,584	253,756

“AZƏRBAYCAN XƏZƏR DƏNİZ GƏMİÇİLİYİ” QSC

31 DEKABR 2025-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ

KONSOLIDƏ EDİLMİŞ PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT (DAVAMI)

(Min Azərbaycan manatı)

	<u>Qeydlər</u>	<u>31 dekabr 2025-ci il tarixində bitən il</u>	<u>31 dekabr 2024-cü il tarixində bitən il</u>
Pul vəsaitləri və onların ekvivalentlərində xalis artım/(azalma)		41,798	(268,550)
Xarici valyuta mübadiləsi üzrə xalis fərq		(763)	(1,278)
İlin əvvəlində pul vəsaitləri və onların ekvivalentləri	5	8,486	278,314
İlin sonunda pul vəsaitləri və onların ekvivalentləri		49,521	8,486

¹ 2025-ci ildə gəminin əsaslı təmiri çərçivəsində kapitallaşdırılmış 1,453 AZN məbləğində amortizasiyanı daxil etmir (2024: 934 AZN).

² Ötən ilin konsolidə edilmiş maliyyə hesabatlarında “Satışın maya dəyəri”nə daxil edilən 1,552 AZN məbləğində gəmilərin, əmlak, tikili və avadanlıqların dəyərsizləşməsi cari ilin təqdimatına uyğun olmaq üçün ayrıca təqdim edilmişdir.

³ 2025-ci il üzrə GKZ-nə Azneft İB-nin kapital vasitəsilə tanınmış debitor borcunun 68,092 AZN məbləğində GKZ ehtiyat daxil deyil. Əvvəlki dövrdə tanınmış 6,516 AZN məbləğində GKZ 2025-ci ildə ümitsiz borc kimi silinmişdir.

⁴ Ötən ilin konsolidə edilmiş pul vəsaitlərinin hərəkəti haqqında hesabatında əvvəl “Gəmilər, əmlak, tikili və avadanlıq üzrə alış və avanslar”a daxil edilmiş 13,804 AZN məbləğində silinmədən əldə olunan gəlir cari ilin təqdimatına uyğun olmaq üçün ayrıca təqdim edilmişdir.